

# Azərbaycan Respublikasının Vergi Məcəlləsi

(Azərbaycan Respublikasının [11 iyul 2000-ci il tarixli 905-IQ nömrəli](#) Qanunu ilə təsdiq edilmişdir)

## Fəsil XII. Aksizlər

### Maddə 182. Aksiz anlayışı

182.1. Aksiz — aksizli malların satış qiymətinə daxil edilən vergidir.

182.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.

### Maddə 183. Vergi ödəyiciləri

183.1. Bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüduqlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

183.2. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (Podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. (27)

### Maddə 184. Vergitutma obyektı

184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüduqlarından kənara buraxılması;

184.1.2. idxal malları üçün — [Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə](#) uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.

### Maddə 185. Vergi tutulan əməliyyatın məbləği

185.2. İdxal malları üçün (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği [Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə](#) uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).

İdxal olunan minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat — onların mühərrikinin həcmidir.

İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə -almazın karatıdır.

### **Maddə 186. Vergi tutulan əməliyyatın vaxtı**

186.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün — malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

186.2. Malların idxalı üçün — [Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə](#) uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.

### **Maddə 187. İxracın vergiyə cəlb edilməsi**

Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.

### **Maddə 188. Azadolmalar**

188.1. Aşağıdakılar aksizdən azad edilir:

188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin, 600 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;

188.1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;

188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur. ([33](#), [34](#), [47](#))

### **Maddə 189. İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi**

189.1. Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab-faktura, xammal və materiallar idxal edildikdə isə — müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.(24)

## Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri

190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:

- içməli spirt, ~~maye~~, pivə və spirtli içkilərin bütün növləri;
- tütün məmulatları;
- neft məhsulları;
- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.

190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) aksizlərin dərəcələri [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:

Vergitutma obyektinin adı	Aksiz dərəcəsi
Minik avtomobilləri:	
mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda	Mühərrikin həcmnin hər kubsantimetrinə görə - 0,20 manat
mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda	400 manat + mühərrikin həcmnin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat
mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda	1900 manat + mühərrikin həcmnin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda	5900 manat + mühərrikin həcmnin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda	13900 manat + mühərrikin həcmnin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr	Mühərrikin həcmnin hər kubsantimetrinə görə - 3 manat
---	---

190.4.2. idxal olunan platinin hər qramına görə - 2,0 manat;

190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;

190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 1,0 manat;

190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;

190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 1,5 manat;

190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;

190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;

190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda - 2,0;

190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda - 3,0;

190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda - 4,0;

190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda - 5,0;

190.4.4.2.5. 5 karatdan yuxarı olduqda - 10,0.

# **Azərbaycan Respublikasının Nazirlər Kabineti**

## **«Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə**

### **Qərar № 17**

*Bakı şəhəri, 29 yanvar 2015-ci il*

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2001-ci il 19 yanvar tarixli 20 nömrəli](#) qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2005-ci il 15 noyabr tarixli 209 nömrəli](#) qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri» yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

*Azərbaycan Respublikasının Baş naziri*

*Artur RASI-ZADƏ*

*«Azərbaycan» qəzetində dərc edilmişdir (1 fevral 2015-ci il, № 24) («VneshExpertService» LLC).*

*«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2015-cü il, № 1, maddə 69) («VneshExpertService» LLC).*

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2015-ci il 29 yanvar tarixli*

## ***Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri***

<b><i>Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları</i></b>	<b><i>Mal mövqələrinin adları</i></b>	<b><i>Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)</i></b>
<b><i>1</i></b>	<b><i>2</i></b>	<b><i>3</i></b>
2203 00	<i>Səməni pivəsi</i>	<i>1 litr üçün 1,0 manat</i>
2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)	<i>Təbii üzüm şərabləri, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa</i>	<i>1 litr üçün 2,0 manat</i>
2204 10 110 0	<i>şampan şərabi</i>	<i>1 litr üçün 2,5 manat</i>
2204 30 100 0	<i>qıcırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcırma ilə alınmış digər üzüm susloları</i>	<i>1 litr üçün 0,1 manat</i>
2205	<i>Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabləri</i>	<i>1 litr üçün 2,0 manat</i>
2206 00	<i>Digər qıcırılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcırılmış içkilərin qarışıqları və qıcırılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış</i>	<i>1 litr üçün 2,0 manat</i>
2207 10 000 0	<i>denaturasiya olunmamış etil spirti, 80 həcm %və ya çox spirt qatılığı ilə</i>	<i>1 litr üçün 2,0 manat</i>
2208 20	<i>üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 30	<i>viski</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 40	<i>rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcırılmış məhsullarının qovulması nəticəsində alınan</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 50	<i>cin və ardıc tinkurası</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 60	<i>araq</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 70	<i>likörlər</i>	<i>1 litr üçün 6,0 manat</i>
2208 90 110 0 — 2208 90 780 0	<i>digər spirtli içkilər</i>	<i>1 litr üçün 6,0 manat</i>

2208 90 910 0 2208 90 990 0	<i>həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti</i>	<i>1 litr üçün 2,0 manat</i>
2402 10 000 0	<i>tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar</i>	<i>1000 ədəd üçün 10,0 manat</i>
2402 20	<i>tərkibində tütün olan siqaretlər</i>	<i>1000 ədəd üçün 4,0 manat</i>
2402 90 000 0	<i>digər siqaretlər və siqarillalar</i>	<i>1000 ədəd üçün 4,0 manat</i>
2710 12 110 0	<i>yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün</i>	<i>1 ton üçün 80 manat</i>
2710 12 150 0	<i>yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 12 110 0 alt yarımövqeyində göstərilənlərdən başqa</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 12 210 0	<i>xüsusi benzinlər: uayt-spirit</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 12 250 0	<i>digər xüsusi benzinlər</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 12 310 0	<i>aviasiya benzinləri</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 12 410 0	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə</i>	<i>1 ton üçün 200 manat</i>
2710 12 450 0	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə</i>	<i>1 ton üçün 80 manat</i>
2710 12 490 0	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə</i>	<i>1 ton üçün 120 manat</i>
2710 12 510 1	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə</i>	<i>1 ton üçün 200 manat</i>
2710 12 510 9	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri</i>	<i>1 ton üçün 80 manat</i>
2710 12 590 0	<i>mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə</i>	<i>1 ton üçün 120 manat</i>
2710 12 700 0	<i>reaktiv benzin yanacağı</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 12 900 0	<i>digər yüngül distilyatlar</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 110 0	<i>orta distilyatlar: emalın spesifik prosesləri üçün</i>	<i>1 ton üçün 80 manat</i>
2710 19 150 0	<i>orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımövqeyində göstərilənlərdən</i>	<i>1 ton üçün 1,0 manat</i>

	<i>başqa</i>	
2710 19 210 0 2710 19 250 0	<i>digər məqsədlər üçün kerosin</i>	<i>1 ton üçün 80 manat</i>
2710 19 290 0	<i>digər məqsədlər üçün digər orta distilyatlar</i>	<i>1 ton üçün 80 manat</i>
2710 19 310 0 — 2710 19 480 0	<i>qazoyllar</i>	<i>1 ton üçün 80 manat</i>
2710 19 510 0 — 2710 19 680 0	<i>maye yanacaq</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 710 0	<i>sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 750 0	<i>sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımövqeyində göstərilənlərdən başqa</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 820 0	<i>mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı</i>	<i>1 ton üçün 50 manat</i>
2710 19 840 0	<i>hidravlik məqsədlər üçün mayelər</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 860 0	<i>açıq rəngli yağlar, vazelin yağı</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 880 0	<i>dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 920 0	<i>metalların emalı üçün tərkiblər, qaliblərin yağlanması üçün yağlar, antikorroziya yağları</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 19 940 0	<i>elektrik izolyasiya yağları</i>	<i>1 ton üçün 50 manat</i>
2710 19 980 0	<i>digər sürtkü yağları və digər yağlar</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 20 110 0 — 2710 20 190 0	<i>qazoyllar</i>	<i>1 ton üçün 80 manat</i>
2710 20 310 0 — 2710 20 390 0	<i>maye yanacaq</i>	<i>1 ton üçün 1,0 manat</i>
2710 20 900 0	<i>digər neft məhsulları</i>	<i>1 ton üçün 50 manat</i>
2712 10	<i>Neft vazelini</i>	<i>1 ton üçün 10,0 manat</i>
2713	<i>Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar</i>	<i>1 ton üçün 24 manat</i>
2714	<i>Təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları</i>	<i>1 ton üçün 1,0 manat</i>
2715 00 000 0	<i>Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar</i>	<i>1 ton üçün 1,0 manat</i>

